

# “Miles&Smiles” ko-brend kart şərtləri

Kartın valyutası	AZN	
Kartın etibarlılıq müddəti	3 il	
Kartın adı	Black	Elite
Kartın növü	MasterCard Black Edition	MasterCard World Elite
Kartın istifadəyə verilməsinə görə xidmət haqqı	Birdəfəlik - 250 AZN	Birdəfəlik - 600 AZN
Əlavə kart	verilmir	verilmir
Kartın itirilməsi və ya zədələnməsinə görə cərimə	200 AZN	500 AZN
Kartın təcili verilməsi	10 AZN	10 AZN
ATM və POS terminal vasitəsilə nağdlaşdırma	Pulsuz <sup>1</sup>	Pulsuz <sup>1</sup>

*Qeyd<sup>1</sup>: Black kartı ilə ay ərzində maksimum 1000 AZN ekvivalentində, Elite kartı ilə ay ərzində 2000 AZN ekvivalentində komissiyasız nağdlaşdırma imkanı təqdim edilir. Komissiya əməliyyat zamanı tutulur və təqvim ayı bitdikdə qaytarılır (yalnız ilk istifadə olunan əməliyyatlar üzrə).*

ATM və POS terminal vasitəsilə nağdlaşdırma üzrə pulsuz limiti keçdikdə	PAŞA Bank, Kapital Bank	1%
	MilliKart və BKM ATM-lərində	1% min 1 AZN
	AzeriCard ATM-lərində	1.5% min 2 AZN
	Ölkəxarici banklarına ATM-lərində	1.5% min 3 AZN
Card-to-Card ATM	Öz PAŞA Bank kartlarına	0%
	Digər Miles&Smiles kartlarına	0%
	Digər PAŞA Bank kartlarına	0.2%
	Ölkədaxili digər	1%
	Ölkəxarici	Şamil edilmir
Card-to-Card Mobil əlavə	Mobil nömrə vasitəsi ilə	0.2%
	PAŞA Bank kartları arasında	0.5%
	Ölkədaxili digər	1% (min 1 ş.v.)
	Ölkəxarici	Şamil edilmir
PIN Change və 3D Secure		Pulsuz
SMS Məlumatlandırma (avtomatik qoşulur)		Pulsuz
Nağd pulun mədaxili		Pulsuz
Köçürmə və “Card-to-card” vasitəsi ilə pulun mədaxili		Pulsuz
Fərqli valyutada mədaxil üzrə komissiyaz	AZN kartına xarici valyuta ilə mədaxil	0%
	PAŞA Bank POS-larından	0.15% (min 0.5 ş.v.)
	Digər POS-lardan	0.2% (min 0.5 ş.v.)

İnzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər, büdcə təşkilatlarının xidmətləri üzrə ödənişlər (HÖP ödənişləri istisna olmaqla)	0.5% (min 0.3 ş.v.)	
"Unique" tipli (mərc oyunları) əməliyyatlar üzrə	3% (min 2.50 ş.v.)	
"Chargeback" (etiraz) əməliyyatları üzrə araşdırma	Yerli	Pulsuz
	Beynəlxalq	30 AZN
Nağd mübadilə əməliyyatları <sup>2</sup>	0%	
Nağdsız mübadilə əməliyyatları <sup>2</sup>	0%	

*Qeyd<sup>2</sup>: AZN kartından xarici valyutaya və xarici valyuta kartından AZN-ə konvertasiya əməliyyatı kart hesabından silinmə günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə əsasən həyata keçirilir.*

Konsyerj xidməti	Chat bot – pulsuz	Chat bot və ya zəng vasitəsi ilə – pulsuz
"Lounge Key"	Hər giriş üçün 30 ABŞ	Hər giriş üçün 30 ABŞ 1 ədəd pulsuz giriş imkanı
«MasterCard Business Lounge» zallarına giriş	Ətraflı məlumat <a href="http://www.miles.pashabank.az">www.miles.pashabank.az</a>	
Əlavə imtiyazlar	Ödəniş sistemi tərəfindən əlavə imtiyazlar təqdim olunur. Ətraflı məlumat <a href="http://www.miles.pashabank.az">www.miles.pashabank.az</a>	
Millərin hesablama qaydası	"Miles&Smiles" kart sahibləri üçün mil hesablama təlimatına əsasən	
Əlavə şərtlər	"Miles&Smiles" loyallıq kart sahibləri üçün mil hesablama təlimatı və Ümumi Şərtlər toplusuna əsasən	